



AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ RƏYASƏT HEYƏTİ
Q Ə R A R

№ 8/7

Bakı şəhəri

03 aprel 2019-cu il

“AMEA-nın professoru” elmi adını almaq üçün
növbəti müsabiqənin keçirilməsi haqqında

“Azərbaycan Milli Elmlər Akademiyasının professoru” elmi adı AMEA Rəyasət Heyətinin 18 yanvar 2017-ci il tarixli 1/2 nömrəli qərarı ilə təsis olunmuş və AMEA Rəyasət Heyətinin 22 fevral 2017-ci il tarixli 3/3 nömrəli qərarı ilə “AMEA-nın professoru” elmi adı haqqında Əsasnamə təsdiq edilmişdir. AMEA Rəyasət heyətinin 05 iyun 2017-ci il tarixli iclasında AMEA-nın professoru elmi adını almaq üçün seçki keçirilmiş, 12 nəfər alim AMEA-nın professoru seçilmişdir. “AMEA-nın professoru” elmi adı haqqında Əsasnaməni əsas götürərək Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti **QƏRARA ALIR:**

1. “AMEA-nın professoru” elmi adını almaq üçün müsabiqə keçirilsin.
2. Müsabiqənin keçirilməsi haqqında mətbuatda elan dərc olunsun (əlavə olunur).
3. Nəzərə alınsın ki, müsabiqədə AMEA-nın üzvü olmayan, elmi müəssisələrdə və ya ali məktəblərdə elmi və ya elmi-pedaqoji fəaliyyətlə məşğul olan, elmi ictimaiyyət tərəfindən qəbul olunan milli və beynəlxalq səviyyəli elmi nailiyyətlər əldə etmiş, yüksəkixtisaslı elmi kadrların hazırlanmasında, elm və təhsilin vəhdətinin möhkəmləndirilməsində, dövlətçiliyin qorunmasında və inkişafında, habelə AMEA-nın əsas vəzifə və funksiyalarının həyata keçirilməsində xüsusi xidmətlər göstərmiş, yaşı 50-dək olan elmlər doktorları iştirak edə bilərlər.
4. “AMEA-nın professoru” adına namizədlər elmi tədqiqat və ali təhsil müəssisələrinin elmi şuraları tərəfindən gizli səsvermə yolu ilə irəli sürülməlidir.
5. Müsabiqədə Azərbaycan elminin inkişafında, beynəlxalq aləmdə nüfuzunun artırılmasında və dünya elminə inteqrasiyasında, habelə Azərbaycanın beynəlxalq elmi əlaqələrinin genişləndirilməsində xüsusi xidmətləri olan xarici ölkə alimləri də iştirak edə bilərlər.
6. Namizədin irəli sürülməsi ilə bağlı sənədlər mətbuatda elan dərc edildiyi gündən

başlayaraq 30 gün müddətində AMEA-nın müvafiq elmi bölməsinə təqdim edilməlidir.

7. AMEA-nın elmi bölmələrinin akademik-katiblərinə tapşırılsın ki, namizədin irəli sürülməsi ilə bağlı materialların ekspertizası aparılsın, bölmənin Ümumi yığıncağında namizədlərin müəyyən olunması üçün gizli səsvermə yolu ilə seçkilər keçirilsin və seçilmiş namizədlərin siyahısı AMEA-nın Rəyasət Heyətinə təqdim edilsin.
8. AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinə (AMEA-nın müxbir üzvü Əminəğa Sadıqov) tapşırılsın ki, bu qərardan irəli gələn digər məsələlər həll edilsin.
9. Qərarın icrasına nəzarət AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyevə həvalə olunsun.

AMEA-nın prezidenti

akademik Akif Əlizadə



AMEA-nın akademik-katibi

akademik Rasim Əliquliyev